

*Asur ƏLİYEV
Kitabxana fondu və katalogların təşkili
kafedrasının dosenti, tarix elmləri namizədi*

TƏDRİS İŞİNİN BİLİCİSİ

Məlumdur ki, yüksək ixtisaslı kadrların hazırlanması tədris prosesinin planauyğun, ardıcıl və məqsədyönlü təşkilindən çox asılıdır. Bilavasitə kadr hazırlığının strategiyası hesab edilən tədris planları dövrün tələblərinə, elmi tərəqqi-nin səviyyəsinə və bəzən də elmi proqnozlara əsaslanan bu və ya digər elmin inkişaf perspektivlərinə, ixtisasın, sənətin gələcəyinə əsaslanaraq tərtib edilir. Nəzərə almaq lazımdır ki, universitetə daxil olan tələbə 4 ildən sonra istehsalata gedəcək və 10 il işlədikdən sonra aparıcı mütəxəssis səviyyəsinə yüksələcəkdir. Bu baxımdan tədris planları, xüsusilə ixtisaslaşmaya dair planlar daha dinamik olmalı, gələcək inkişaf perspektivləri, elmi istiqamətləri nəzərdə tutmalıdır. Kitabxanaçılıq fakültəsi (şöbəsi) mövcud olduğu 50 il ərzində 7 tədris planından istifadə edilmişdir. Bu tədris planlarının hazırlanmasında, yerli şəraitə uyğunlaşdırılmasında uzun müddət dekan işləmiş professor A.A.Xələfovun xidmətləri əvəzedilməzdır.

Bakı Dövlət Universiteti kitabxanaşunesliq kafedrasının müdürü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor A.A.Xələfov kitabxana işinin görkəmli tarixçisi və nəzəriyyəçisi olmaqla yanaşı, respublikamızda ali kitabxanaçılıq təhsilinin, onun əsası olan tədris planlarının baş memarıdır.

Abuzər Xələfovun xalqımız qarşısında ən dəyərli xidmətlərindən biri Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. 1947-48-ci il tədris ilində filologiya fakültəsi nəzdində fəaliyyətə başlayan

kitabxanaçılıq şöbəsi 1962-ci ildən Abuzər müəllimin bacarığı və işgüzarlığı sayəsində müstəqil fakültəyə çevrilir.

Kitabxanaçılıq fakültəsinin ilk dekanı vəzifəsinə də məhz tarix elmləri namizədi, dosent A.Xələfov seçilir.

25 il dekan vəzifəsində işleyən A.Xələfov özünün təşbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəcilik metodları ilə təkcə universitetimizdə deyil, habelə respublika və SSRİ məkanında böyük nüfuz qazanır, yüksək ixtisaslı milli kitabxanaşunas-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli iş aparır.

Məlumdur ki, 40-ci illərə qədər SSRİ-də kitabxanaçı kadrlar əsasən kitabxanaçılıq institutlarında və bəzi hallarda pedaqoji institutlarda hazırlanır. Universitetlərdə kitabxanaçı kadrlar hazırlanğından kitabxanaşunaslıq-biblioqrafiya ixtisası üzrə universitet profiliన uyğun tədris planı yox idi. Ona görə də Bakı Dövlət Universitetinin filologiya fakültəsi yanında kitabxanaçılıq şöbəsinin 1947-ci ildə tərtib edilmiş tədris planı kitabxanaşunaslıq-biblioqrafiya ixtisası üzrə Sovet İttifaqında ilk universitet tədris planı oldu. Bu plan filologiya fakültəsinin tədris planı əsasında tərtib edilmişdi. Kitabxanaçılıq şöbəsi bu planla 1955-ci ilə qədər işlədi. Burada kitabxanaşunaslıq və biblioqrafiya fənləri tədris planının təxminən 20-30%-ini təşkil edirdi. 1955-ci ildən SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi ittifaqın bir neçə universitetində kitabxanaçılıq şöbəsinin yaranması ilə əlaqədar və kitabxanaşunas-biblioqraf kadrlara olan böyük tələbatı, kitabxanaçı sənətinin gələcək perspektivlərini nəzərə alaraq «Kitabxanaşunaslıq-biblioqraf» ixtisası üzrə ilk beşillik universitet tədris planını təsdiq etdi. Bu plan SSRİ-də kitabxanaşunas-biblioqraf kadrların hazırlanması tarixində ən mühüm rol oynamış ilk nümunəvi və mükəmməl tədris planı idi. Burada universitet təhsilinin xüsusiyyətləri nəzərə alınmış, kitabxanaşunaslıq və biblioqrafiya elmlərinin bütün sahələri öz əksini tapmışdır.

Planda ictimai və ümumtəhsil fənləri ilə yanaşı ixtisas fənlərinin tədrisine də geniş yer verildiyindən gələcək mütxəssislərin daha yüksək səviyyədə hazırlanması üçün şərait yaradılmışdı. Planda ilk dəfə olaraq ixtisas fənlərinə dair 15 seçmə kursun keçilməsi nəzərdə tutulmuş, ixtisas fənlərinə 1300 dərs saatı ayrılmışdı. Bu da kadr hazırlığının keyfiyyətinə olduqca müsbət təsir göstərdi. Universitetin kitabxanaçılıq fakültəsi 1964-cü ilə qədər bu plan əsasında işləmiş, sonra yeni dördillik plana keçmişdir. 1964-cü ildə ittiqaq miqyasında dövlət universitetlərinin tarix, hüquq və kitabxanaçılıq fakültələri üçün dördillik təhsil müddəti müəyyənləşdirilmişdi. Həmin fakültələr dördillik planla 1968-ci ilə qədər işlədilər, sonra yenidən beşillik plana keçdilər. Kitabxanaçılıq fakültəsi üçün yeni beşillik plan tərtib edilmədiyindən o, dördillik tədris planı əsasında fəaliyyət göstəridi.

Bu onunla əlaqədar idi ki, SSRİ Nazirlər Soveti mədəniyyət institutlarında kitabxanaşunaslıq və biblioqrafiya ixtisası üzrə təhsil müddətini dörd il müəyyən etmişdi. Ona görə də SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi nümunəvi tədris planları təsdiq etmədi.

Yaxşı xatırımızdır (mən o vaxt həmin fakültədə oxuyurdum) dekan A.Xələfov kitabxanaçılıq fakültəsinin yeni tədris planının yaradılmasına çox ciddi səyle çalışır, müxtəlif universitet planlarını əldə edərək, günlərlə, saatlarla həmin tədris planları əsasında beşillik tədris planı hazırlanır və sübut etməyə çalışır ki, kitabxanaçılıq təhsili beşillik tədris planı əsasında işləməlidir. O, buna çox çətinliklə nail oldu.

O vaxt Vülnus Universitetində də kitabxanaçılıq fakültəsi fəaliyyət göstərirdi. Professor A.Xələfov Vülnüsə ezaminiyyətə getdi və orada kitabxanaşunaslıq kafedrasının müdürü Sinkavçusla beşillik tədris planı üzərində ciddi səyle işlədi. Onu da qeyd edək ki, Vülnüs Universiteti üçün SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən 1969-cu ildə

təsdiq edilən tədris planı böyük əhəmiyyətə və perspektivə malik idi. Maraqlı haldır ki, hələ 1969-cu ildə bu planda öz əksini tapmış texniki fənlərin bir çoxu 1984-cü ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən universitetlərin humanitar fakültələrinin tədris planlarına da daxil edilmişdi.

Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi 1970-ci ildən 1984-cü ilə qədər Vilnüs Universitetinin tədris planı ilə işləmişdir.

SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən 1969-cu ildə Vilnüs Universiteti üçün «Kitabxanaşunaslıq-biblioqrafiya» ixtisası üzrə təsdiq edilmiş tədris planı yüksək ixtisaslı mütəxəssis kitabxanaçı kadrları hazırlamaq sahəsində yeni mərhələnin başlangıcı oldu. Bu mərhələ kitabxanaların elmi məlumat funksiyaları, elmi-texniki tərəqiyyə xidmət etmək vəzifələri ilə bağlı idi.

Bu tədris planının hazırlanmasına da professor A.Xələfovun geniş dünyagörüşü və müdrik əlavələri öz təsirini göstərdi. Belə ki, plan tədris prosesində tətbiq edilərkən respublikamızın yerli xüsusiyyətləri nəzərə alınmışdır. Razılıq hissi ilə qeyd etmək olar ki, bu planın fakültəmizdə müvəffəqiyətla tətbiqi yüksək ixtisaslı kitabxanaşunas-biblioqraf kadrları hazırlamaq işinə olduqca müsbət təsir göstərmiş, kitabxanalarımızı öz ixtisasını dərindən bilən yüksək professional səviyyəyə, geniş və hərtərəfli dünyagörüşə malik olan yüksək ixtisaslı kitabxanaçularla təmin etmişdir.

Bu müddətdə universitetin başqa fakültələri və mədəniyyət institutları üçün iki-üç dəfə tədris planı təsdiq edilmişdi. Kitabxanaçılıq fakültəsinin tədris planı isə 14 ildə yeniləşməmişdi. Ona görə də Azərbaycan Dövlət Universiteti və Vilnüs Dövlət Universiteti SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə kitabxanaşunaslıq-biblioqrafiya ixtisası üzrə beşilik tədris planlarının təsdiq olunması üçün dəfələrlə rəsmi məktubla müraciət etmişdi. Nazirlik tərəfindən

bu planlar ancaq 1984-cü ildə təsdiq olundu. Hər hansı yenidən tədris planının təsdiq edilməsi professor A.Xələfovun gərgin əməyinin nticəsi kimi qiymətləndirilməlidir. Çünkü 14 ildə A.Xələfov bir neçə tədris planı hazırlayıb nazirliyə təqdim etmişdir.

Nohayat, ADU üçün təsdiq edilmiş bu fərdi tədris planı kitabxanaçılıq fakültəsində 1984-1985-ci tədris ilində tətbiq olunmağa başlandı. Bu fərdi tədris planının təsdiq edilməsi, yüksək ixtisaslı kitabxanaçı-biblioqraf kadrlar hazırlanması sahəsində professor A.Xələfovun xüsusi xidməti kimi qiymətləndirilməlidir.

Yeni tədris planı öz universallığı və əlmiliyi ilə fərqləndirdi. Plan tərtib edilərkən universitetlərin və mədəniyyət institutlarının tədris planlarından məharətlə istifadə edilmiş, on yaxşı cəhətlər nəzərə alınmışdır. Keçmiş planda olan nöqsanlar düzəldilmiş, əlm, mədəniyyət və texnikanın son nailiyyətləri ilə bağlı yeni fənlər plana daxil edilmişdir. Professor A.Xələfovun yüksək bacarığı sayəsində bu planda ixtisas fənlərinə daha geniş yer verilmiş, onların saatları xeyli artırılmışdır. Vilnüs Universitetinin tədris planında ixtisas fənləri üzrə 1700 saat dərs olduğu halda, yeni tədris planında Abuzər müəllim onun miqdarını 2000 saatə çatdırmağa nail olmuşdur. Keçmiş plandan fərqli olaraq burada ixtisaslaşmalar ədəbiyyat komplekslərinə görə aparılmış, kitabxanaların vəzifələrinə müvafiq yeni fənlər ixtisaslaşmala daxil edilmişdir. Bu planda 7 ixtisaslaşmanın aparılması nəzərdə tutulmuşdur.

Hər bir ixtisaslaşmanın özünün tərkibinə isə bir neçə əsas, əlavə və seçmə kurslarının daxil edilməsi tələbinin bu və ya digər ədəbiyyat kompleksini və komplekslə bağlı olan kitabxana işi prosesini mönimləşməsinə imkan yaratdır. İxtisaslaşmardan əlavə plana seçmə kurslarının salınması fakültəyə və kafedralara imkan verir ki, elmi-texniki tərəqqi ilə əlaqədar olaraq qarşıya çıxan yeni problemlərin öyrənilməsini təşkil etsin, yeni seçmə kurslar yaratsın. Professor

A.Xələfov yeni tədris planına bu ixtisaslaşma və seçmə kurslarını məharətlə daxil etmişdir ki, bu da kafedraların dərs yükünün xeyli artırmasına səbəb olmuşdur.

Yeni tədris planında təcrubi və seminar döşləri saatlarının artırılması, tələbələrin hazırlanması və müstəqil işləməsi üçün əlverişli şərait yaratmışdır. Yeni planda tələbələrin elmi-tədqiqat hazırlığı üçün geniş imkanlar yaradılmışdır. Belə ki, beş il müddətində yazılan kurs işləri və nəhayət təhsilin diplom işi ilə başa çatması tələbələrin elmi-tədqiqat vərdişlərini xeyli artırır, müstəqil elmi-tədqiqat işi aparmaq üçün şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, bu tədris planına diplom işlərinin salınması professor A.Xələfovun xidmətidir. Yeni tədris planında ictimai, ümumtəhsil və texniki fənlərin öyrənilməsinə də geniş yer verilmişdir.

Maraqlı faktdır ki, hələ 70-80-ci illərdə kitabxanaçılıq fakültəsi SSRİ məkanında aparıcı yer tuturdu və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi ölkədəki ali məktəblərin kitabxanaçılıq fakültələri üçün tədris programlarını hazırlayıb tərtib etməyi məhz Azərbaycan Universitetinin kitabxanaçılıq fakültəsinin rəhbərliyindən xahiş etmişdi.

Yüksək ixtisaslı kadrlar hazırlığında istehsalat təcrübəsinə əsas amillərdən hesab edən professor A.Xələfov tədris planlarında ona xüsusi yer vermişdir. Tələbələr təhsil müddətində aldığı nəzəri bilikləri məhz istehsalat təcrübələri zamanı tətbiq edir və iş prosesində əməli vərdişlər qazanır. İstehsalat təcrübəsi goləcək mütəxəssisə nəzəriyyəni təcrübə ilə əlaqələndirmək vərdişi aşılıyor, onu goləcək böyük əməyə, gənc mütəxəssis əməyinə hazırlayır. Kitabxanaçılıq fakültəsində istehsalat təcrübəsinin təşkili prosesinə xüsusi diqqət yetirilmir. Bu, hər şeydən əvvəl, kitabxana işi prosesinin xarakterindən irəli gelir. Yüksək ixtisaslı gənc kitabxanaçıları elə hazırlanmaq lazımdır ki, onlar təcrubi vərdişlər qazansınlar və bu vərdişləri kitabxana işi praktikasında tətbiq etməyi bacarsınlar. Məhz buna görə də ki-

tabxanaçılıq fakültəsini tədris planında istehsalat təcrübəsinin təşkiliన geniş yer verilirdi.

Fakültənin ilk tədris planında ixtisaslaşdırmaların aparılması nəzərdə tutulmadığından istehsalat təcrübələrinin proqramlarına müvafiq olaraq kitabxanaşunashlıq və bibliografiya kafedrasının qərarı ilə müəyyənləşdirilirdi.

Professor A.Xələfovun rəhbərliyi ilə 1964-cü ildə fakültə yeni 4 illik tədris planı ilə işləməyə başlamışdı. Bu planda istehsalat təcrübəsinin üç ixtisaslaşma («Elmi kütüivi kitabxanalar», «Texniki kitabxanalar», «Uşaq və məktəb kitabxanaları») üzrə aparılması nəzərdə tutulmuşdu. 1970-ci ildən fakültə yeni beşillik tədris planı ilə işləməyə başladı. Bu planın hazırlanmasında professor A.Xələfovun xidməti əvəzsizdir. Bu planda 4 ixtisaslaşmanın («Elmi kitabxanalar», «Texniki kitabxanalar», «Kütlövi kitabxanalar» və «Uşaq və məktəb kitabxanaları») aparılması nəzərdə tutulmuşdur. Fakültə bu planla 1970-ci ildən 1984-cü ilə qədər işləmişdir. Bununla belə bu ixtisaslaşmalar da əvvəlki tədris planında olduğu kimi funksional xarakter daşıyır, bilavasitə kitabxanaların vəzifələrinə uyğun kadrlar hazırlanmaq məqsədi gündür. 70-ci illərin ikinci yarısından başlayaraq Sovet İttifaqının mədəniyyət institutları üçün tərtib edilmiş tədris planlarında ədəbiyyat kompleksinə görə ixtisaslaşmalar aparıldı. Bu, tezliklə özünü doğrultdu və göləcək tədris planlarının hazırlanmasında tətbiq edilinəsi məqsədə uyğun sayılıdı.

Professor A.Xələfovun rəhbərliyi ilə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi üçün 1984-cü ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin təsdiq etdiyi fərdi beşillik tədris planında ixtisaslaşmaların ədəbiyyat kompleksi üzrə aparılması nəzərdə tutulmuşdur. Fakültənin yeni tədris planına görə 6 ixtisaslaşma («İctimai-siyasi ədəbiyyatın kitabxanuşunashlıq və bibliografiyası», «Bədii ədəbiyyat və incəsənat ədəbiyyatının kitabxanaşunashlığı və bibliografiyası», «Uşaq və gənclər ədə-

biyyatının kitabxanaşunashığı və biblioqrafiyası», «Uşaq və gənclər ədəbiyyatının kitabxanaşunashığı və biblioqrafiyası», «Kənd təsərrüfatı ədəbiyyatının kitabxanaşunashığı və biblioqrafiyası», «Texniki ədəbiyyatın kitabxanaşunashığı və biblioqrafiyası», «Elmi-təbii ədəbiyyatın kitabxanaşunashığı və biblioqrafiyası») vardır.

Ümumiyyətlə, tədris planında istehsalat təcrübəsinə 22 həftə, 1000 saatdan artıq vaxt ayrılmışdır. Tələbələr III kursda 6 həftə, IV və V kurslarda 8 həftə istehsalat təcrübələrində olurdular. Həmin tədris planında istehsalat təcrübəsinin kurslar üzrə həftə və saatlarının artırılmasında professor A.Xələfovun böyük xidməti danılmazdır.

Professor A.Xələfovun təşəbbüsü ilə 1962-ci ildən 80-ci illərə qədər fakültənin III kurs tələbələrinin istehsalat təcrübəsinin son iki həftəsinin SSRİ-nin böyük dövlət kitabxanalarında keçirilməsinə icazə alınmışdır. Məlumdur ki, buna xeyli maliyyə vəsaiti tələb olunurdu. Hətta bu işə maneçilik törədənlər də çox idi. Lakin Abuzər müəllimin təkidi ilə bu məsələ rektorluq, böyük elmi şura qarşısında qaldırılmış və buna icazə alınmışdır.

Sovetlər İttifaqı dağlıqlıdan və respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra Milli Məclis 1993-cu ildə Azərbaycan Respublikasının Təhsil Qanununu qəbul etdi. İlk dəfə olaraq respublikamızda Avropa təhsil sisteminə əsaslanan qanunun qəbul edilməsi ali məktəb tələbələrinin üç pillədə-bakalavr, magistr, doktor pilləsində hazırlanmasını lazımlı bildi. Həmin qanuna uyğun olaraq universitetdə, o cümlədən fakültəmizdə kitabxanaşunas-biblioqraf bakalavrı hazırlayan iki tədris planı tərtib və təsdiq edilmişdir. Bu tədris planları hazırlanarkən professor A.Xələfov kitabxanaşunashlıq kafedrasının müdürü kimi fəaliyyət göstərsə də bütün fakültə dekanları ona müraciət edir və Abuzər Xələfov da həmin planların tərtibində onlara məsləhətlər verirdi. Çünkü bakalavr və magistr tədris planlarında dərs saatları xeyli azalırdı. Professor A.Xələfov öz professionallığı, tədris

işinin dərindən bilicisi kimi bu azalmanın qarşısını almağa qadir bir mütxəssis kimi özünü göstərdi.

Bu planlar dördilik olduğundan istehsalat təcrübəsinə ayrılan həftələrin sayı da qismən azalmışdır. Həmçinin tədris planlarında nəzərdə tutulan, II-IV kurslarda aparılan təcrübələrin hamısının yay semestrində keçirilməsi məqsədə uyğun hesab edilmişdir ki, bu da təcrübənin vaxtını artırmağa imkan vermişdir. Təcrübənin üç kursda keçirilməsi nəzərə alınaraq hər kursda hansı xidmət növünün aparılacağı sadəcən mürəkkəbə doğru məntiqi ardıcılıqlı əsasında müəyyənləşdirilmişdir.

Respublikamızda kitabxanaşunashlıq elminin ağsaqqalı Abuzər Xələfov bu gün ömrünün müdrik çağlarını yaşayır. Onun 70 yaşı qeyd edilir. Alimin xalqımıza verdiyi elmi töhfələrin araşdırılması bir neçə tədqiqat əsərinin mövzusudur. İnanırıq ki, Azərbacanda deyil, həmçinin MDB məkanında, habelə beynəlxalq aləmdə yaxşı tanınan görkəmli alimimiz hələ bundan sonra Azərbaycan kitabxanaşunashlıq elmini özünün sanballı dərslik, dərs vəsaitləri və monoqrafiyaları ilə daha da zənginləşdirəcəkdir. Bu şərəflə yolda ona uzun ömür, cansağlığı arzulayıraq.

